

Fəzail Miskinli: Yolda əlimizdə saz görəndə bizi məsxərəyə qoyurdular



Müsahibimiz tanınmış

aşıq, Azərbaycan Aşıqlar Birliyinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, dosent Fəzail Miskinlidir:

- Fəzail bəy, siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini teatrşunaslıq ixtisası üzrə bitirmisiniz. İncəsənət sahəsinə gəlmişiniz necə oldu?

- Mən saza-sözə bağlı bir yurddanam- Gədəbəy rayonundan. Mən uşaq olanda rəyonumuzda "Saz bayramı, yaz bayramı" adlı böyük bir festival keçirildi. Böyük sənətkarımız, SSRİ Xalq artisti Zeynəb Xanlarova öz ansamblı ilə o festivalda çıxış edirdi. O vaxtdan mənim arzum, istəyim məhz incəsənət sahəsinə idi və çox istəyirdim ki, Mədəniyyət və İncəsənət Universitetinə qəbul olum. Sonrakı arzum isə burada müəllim kimi fəaliyyət göstərmək idi. Allaha çox şükür lər olsun ki, arzum-niyəyyətim həyata keçdi. Atalar demişkən, niyyətin hara, mənzilin ora. Hər zaman sənət adamlarına ekrandan ol çatmadı insan kimi baxırdım. Tale elə gətirdi ki, vaxtilə əlçatmadı kimi baxdığım insanlarla sonradan eyni təhsil ocağında çiçin-çiçinə çalışmaq qismətim oldu.

Tələbelik illerinin həm qayğılı, həm də xoş anları var. 1993-cü ildə Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum, ilk gündən də sinif nümayəndəsi seçildim. 1997-ci ildə magistratura, 1999-cu ildə isə aspirantura (indiki doktorantura) qəbul oldum və hər birində də yenə sinif nümayəndəsi oldum. Aspiranturanın son kursunda müdafiə edib sənətşünaslıq üzrə fəlsəfə doktoru alımlı dərəcəsini aldım. Biz burada həm tələbə kimi, həm də bir sənət adamı kimi yetişdik. Çünkü bizi tez-tez müxtəlif dövlət tədbirlərinə, çəkilişlərə göndərirdilər.

- Demək, hələ o illərdən öncə universitetinizi, sonra isə ölkənizi təmsil etmək məsuliyyətinə yiylənmisiniz.

- Bəli, 1997-ci ildən etibarən həm ölkə daxilində, həm də ölkəmizdən kənardə əksər dövlət tədbirlərində iştirak etmişəm. Qazaxistanda Kruman Kazi mükafatına, Özbəkistanda Narbek Baxşı mükafatına, Malayziyada müsəlman dünyası musiqi festivalının mükafatına, Qırğızistanda Manas mükafatına, Türkiyədə Yunis Emre və Aşıq Şenlik, Konyada Mövlana mükafatına layiq görülmüşəm. Bütün bunlarla böyük qurur hissi keçirirəm ki, dövlətimiz tərəfindən hər zaman etimad göstərilib və bu sənətin daşıyıcısı kimi ölkəmizi dönya hər tərəfindən layiqincə təmsil edə bilməməm.

Aşıq sənəti ən qədim tarixə malik bir sənətdir. Xalqımızın başlıca milli-mənəvi

dəyərlərindən biri, hətta bərincisi ozan-aşıq sənətidir. Azərbaycan milli musiqisi-nin iki əsas süntunu var: ozan-aşıq sənəti və muğam. Ona görə də hər zaman bu sənətə layiqincə xidmet etməli və çalışmalıyıq ki, xələl gəlməsin. Özünə xələl gələ bilər, amma bu sənətə şüurlu şəkildə xələl getirmək yolverilməzdir. Həm şəxsiyyətimizi, həm də sənətimizi qorunmayıq. Çünkü sənəti daşıyan sənət adamıdır. Onun şəxsiyyətində problem varsa, mütələq nə zamansa sənətində də özünü göstərəcək.

- Dram rejissorluğunu bitirmisiniz, aşiq sənəti ilə məşğulsunuz. İki sənətin oxşarlığı və fərqi maraqlıdır. Təhsil aldığınız ixtisasın daşıdığını sənətə təsiri necədir?

- Bakalavr pilləsində dram rejissorluğu, magistratura və aspiranturada isə teatrşunaslıq ixtisası üzrə təhsil almışam. Çox maraqlı bir məqama toxundunuz. Təhsilimi tamamladıqdan sonra müəyyən müddət Kinostudiyada rejissor assistenti kimi çalışdım. Onda gördüm ki, Azərbaycan filmi getdikcə tənəzzülə uğrayır. Çünkü o dövrlər ümumilikdə ölkəmiz üçün çox çətin zamanlar idi və müəyyən sahələrə özünü ayaqda tuta bilmək və yenidən müəyyən seviyyəyə gəlib çatmaq üçün vaxt lazım idi. Sonradan teatr sənəti ilə aşiq sənətinin bağlılığı haqqında elmi iş götürmək istədim. Bu iki sənət bir-biri ilə çox bağlıdır. Bir aktyorun teatrı və bir aşığı teatrı deyə anımlar var. Biz buna monoteatr deyirik. Hər iki sənətdə yaşama sənəti və göstərmə sənəti var. Aşıq dastan danışarkən həm Koroğlu olur, həm Keçəl Həmzə, həm Nigar olur. Eləcə də bir aktyor kimi bunu tamaşaçıya göstərir. Bu mövzu məni düşündürdü və beləliklə, mən "Azərbaycan teatr mədəniyyətində dastan janının təzahür formaları" mövzusunda elmi iş yazdım. Yəni teatr sənəti ilə aşiq sənətini həm elmi işimdə, həm də öz həyatında bir-birinə bağladım. Onu da qeyd edim ki, Azərbaycan aşıqları içərisində ilk namizədlik dissertasiyasını mən müdafiə etmişəm. Çox sevinirəm ki, bundan sonra bizim dəyərli ifaçılarımız elmi tədqiqatla məşğul oldular və artıq onlar da alim kimi fəaliyyət göstərirlər.

Etiraf edək ki, nəzəriyyəçilər çox zaman təcrübəni, yəni ifaçılığı elə də yaxşı bilmirlər. Amma ifaçı tədqiqatla məşğul olub, nəzəriyyəni dərindən araşdıranda bu zaman çox gözəl vəhdət yaranır. Çünkü o, həm təcrübəni, həm də nəzəriyyəni gözəl bilir. Təcrübəni bilən adam nəzəriyyənin tez zamanda öyrənib bu sahədə də ciddi uğurlar qazana bilər. Amma nəzəriyyəyənin təcrübə qazanıb sənətə yiyələnməsi çox çətin məsəlidir.

Mən bir il Teatrşunaslıq kafedrasında müəllim kimi çalışdım. Sonradan isə Mədəniyyət və İncəsənət Universitetində Aşıq sənəti kafedrası yaradıldı və mən də burada aşiq sənətindən dərs deməyə başladım. İlk vaxt-

larda burda cəmi iki müəllim var idi, ustاد sənətkarımız Aşıq Əhliman və mən. Biz belə bir kafedranın yaradılması üçün çox təşəbbüs göstərdik və sağ olsunlar, səsimizi eşitdilər və öncə aşiq sənəti ixtisası, sonradan isə ayrıca kafedrası yaradıldı.

Aşıq sənəti türkün qədim sənətidir. Belə bir söz var ki, türk sazin canağından çıxıb. Türkün bir əlinde qılinc, bərində saz olub. Böyük Türk dünyasını, türkdilli xalqları da bir nöqtədə birləşdirən məhz bizim sazımız, qopuzumuzdur.

- Fəzail Miskinli necə müəllimdir?

- Tələbələrimə ilk dediyim o olur ki, mütələq şəkildə hər şeydən önce şəxsiyyətinizi qoruyun. Çünkü birinci özünüz öz şəxsiyyətinizə hörmət etdikdə kənardakı da hörmət edəcək. İkinci növbədə, mütələq sənətlə şəxsiyyət arasında vəhdət yaranmalıdır. Hamının savadı, istedadı eyni deyil ki, ola bilər sənətin bir az aşağı seviyyədə ola bilər, amma şəxsiyyətin yüksək olmalıdır. Həmçinin tələbələrimə deyirəm ki, bacardığınız qədər savadlı olmağa çalışın. Təkcə təcrübə ilə kifayətlənməyin, nəzəriyyəni də mükməl öyrənin. O zaman hər yerdə yolunuz açıq olacaq. Bütün bunlardan əlavə isə mütələq vətənpərvər olun. Türkün bütün dövrlərində aşiq, ozan öndə gedib, ona "el atası" deyiblər. Bu sənətin sanbalını, dəyərini dərk etməliyik. Saza adı musiqi aləti kimi baxmaq olmaz. O, türkün keçmiş, bu günü, gələcəyidir, milli-mənəvi dəyəridir. Bacardığım qədər tələbələrimə bunları aşılayıram. Çalışıram ki, gələcəkdə haradasa adım bir pedaqqoq kimi çəkiləndə müsbət mənəda çökilsin.

- Müasir dövrümüzdə aşiq sənətinə münasibətdən rəzisinizmi?

- Vaxtilə universitetimiz Fəvvərələr meydanında yerləşirdi. Mən rejissorluqda oxusam da, dərsə sazla gedirdim. Yolda əlimizdə saz görəndə bizi məsxərəyə qoyurdular. Sanki biz bu xalqın bir övladı deyilik, başqa bir planetdə gəlmışık. O qədər pis təsir edirdi ki mənə. Amma əmin idim ki, vaxt gələcək şəhərimizin mərkəzində, lap elə Fəvvərələr meydanında bizim sazımız, milli musiqim ifa olunacaq. Çox şükür ki, həmin gün gəldi. Dövlətimiz öz milli-mənəvi dəyərlərinə sahib çıxıb. Bu gün bütün bayramlarda, dövlət tədbirlərində sazımız, milli musiqim başda qərarlaşır. Birinci vitse-prezidentimiz, mədəniyyətimiz, incəsənətimiz keşiyində müsələhə əsgər kimi dayanan hörmətli Mehriban xanım Əliyevanın sayesində 2009-cu ildə Azərbaycan aşiq sənəti YUNESKO tərəfindən qəbul olundu və artıq bu sənətə baxış, yanışma fərqli yönə inkişaf etməyə başladı. İnsanlarımıza da sənətə münasibəti müsbətə doğru deyişdi. Nə zamansı bizim yaradıcı ali təhsil ocaqlarımızda ayrıca aşiq sənəti kafedrasının olması bizim üçün əlçatmadır xülya idi. Amma bu gün biz sizinlə Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasında oturub söhbət edirik. Cox istedadlı tələbələrimiz var ki, sazımızı, aşiq sənətini dönya müxtəlif ölkələrində təmsil edirlər. Həm dövlət tədbirlərində, həm də el şənliklərində sazımız başdadır. Deməli, biz özümüzə, öz soyumuza, keçmişimizə qayıdırıq. Bütün bunlar dövlətimizin aşiq sənətinə göstərdiyi diqqətin nəticəsidir. Biz də bu diqqətə layiq şəkildə çalışırıq ki, sənətimizi daha yüksək seviyyədə təbliğ edək.

Şahanə MÜŞFIQ